

## Habakkuk

**1** Həbakkuk pəyələmbər kərgən, uningələ yükləngən wəhīy: —

### *Həbakkukning dad-pəryadlıları*

**2** Ah Pərvərdigar, қағаноғıqə mən Sanga nida kılımən, Sən anglimaysən?

Mən Sanga: «Zulum-zorawanlıq!» dəp nalə-pəryad kətürimən,  
Bırak Sən kütkuzmaysən.

**3** Sən nemixka manga ķəbihlikni kərgüzisən,  
Nemixka japa-zulumələ ķarap turisən?

Qünki bulangqlik, zulum-zorawanlıq kəz aldim-didur;

Jənggi-jedəllər bar,  
Dəwalar kəpəyməktə.

**4** Xunga ķanun paləq bolup կalıdi,  
Adalət məydanələ həq qıkmaydu;  
Qünki rəzillər həkkaniy adəmni kistimakta;  
Xunga həkümlər burmilinip qıkirılıdu.

### *Hudanıñ jawabi*

**5** Əllər arısida bolidioğan bir ixni kərüp bekinqilar, obdan ķaranglar, həyranuňhəs ķelinglar!

Qünki silərning dəwringlarda bir ix kılımənki,  
Birsi silərgə bayan kılqan təqdirdimu silər ixənməyttinglar.■

**6** Qünki mana, Mən həlikı mijəzi osal həm aldirakşan əl kaldiylərni ornidin turoquzimən; Əsli əzigə təwə əməs makanları ni igiləx üçün, Ular yər yüzining kəngri jaylirini besip mangidu; □

**7** Ular əzlirinin deginini hesab kılıdu həm əzinə halioqanqə yüksiri tutidu; □

**8** Ularning atları yilpizlərdin ittiik, Kəqtə owoşa qıkıldıqan bərilərdin əxəddiydur; Atlıq ləxkərlər atlirini məqrurana qapqitidu; Atlıq ləxkərlər yırakṭın kelidi, Ular owoşa xungoqan bürküttək uqup yürüdu.

**9** Ularning həmmisi zulum-zorawanlıqka kelidi; Ularning top-top adəmləri yüzlerini aldişa bekitip, aloşa basidu, Əsirlərni kumdək kəp yiqidu. □

**10** Bərhək, u padixahlarnı mazak kılıdu, Əmirlərnimə nəzirigə almaydu;

□ **1:6 «Mən həlikı mijəzi osal həm aldirakşan əl kaldiylərni ornidin turoquzimən,... ular yər yüzining kəngri jaylirini besip mangidu»** — kaldiylər pəkət 20 yıl iqidila nəzərsiz bir əldin, Babil xəhərini (keyin kaldiylər «Babilliklər» dəp ataloqan), Ninəwə xəhərini wə Misirni ixoqla qılqan qorkunqluq bir imperiyəgə aylandı (miladiyədin ilgiriki 615-595-yillar). «Koxumqə söz»imiznimə korüng. □ **1:7 «Ular əzlirinin deginini hesab kılıdu həm əzinə halioqanqə yüksiri tutidu»** — ibraniy tilidiki tekisttin muxu ayətni qüixinix səl təs. Əsli jümlini sezmusez alsak «Ulardin qıkkən həküm wə həywə əzlikidindur» — yəni Hudadin əməs, dəgən mənini bildürudu. Ular Hudadin həq qorkmay, nemini halisam xundak kılımən, dəydioqanlar. □ **1:9 «Ularning top-top adəmləri yüzlerini aldişa bekitip, aloşa basidu,... »** — yəki «ularning top-top adəmləri «xərk xamili»dək aloşa basidu,...». Bu jümlining yənə birnəqqə tərjimiləri bar.

U həmmə istihkamlarnı məshirə kılıdu,  
Qünki u topa-tupraklarnı dəwə-dəwə kılıp,  
ularnı ixqal kılıdu. □

**11** Xundak kılıp u xamaldək oquyuldap ətidü,  
Həddidin exip gunahkar bolidü;  
Uning bu küq-kudriti əzizə ilah bolup sanılıdu. □

### *Pəyəqəmbərninq Hudaşa bolqan jawabi*

**12** Sən Əzəldin Bar Bolqarıqı əməsmü, i  
Pərwərdigar Hudayim, mening Mukəddəs  
Bolqarıqmı?

Biz əlməymiz, i Pərwərdigar;  
Sən uni jazayingni bəja kəltürük üçün bek-  
itkənsən;  
Sən, i Қoram Tax Bolqarıqi, uni *bizgə* ibrət kılıp  
tüzitixkə bəlgiligənsən. □

**13** Sening kezüng xunqə oqubarsız idiki,  
Rəzillikkə қarap turmayttı;  
Əmdi nemixka Sən munapiqlik қılqanlarqa  
қarap turisən,  
Rəzillər əzidin adil bolqan kixini  
yutuwalıqında, nemixka süküt kilişən?

**14** Sən adəmlərni huddi dengizdiki beliklərdək,

- 
- **1:10 «u həmmə istihkamlarnı məshirə kılıdu, qünki u topa-tupraklarnı dəwə-dəwə kılıp, ularnı ixqal kılıdu»** — demək, ular sepilning yenoqla qong bir dəng yasap sepildin artilip bəsüp kiridü. Babilliklarning əmgək küqi kep bolqaqka, muxu Addiy usulni kep қollanoqan. □ **1:11 «Xundak kılıp u xamaldək oquyuldap ətidü, həddidin exip gunahkar bolidü»** — baxqa birhil tərjimisi: «xundak kılıxi bilən uning rohi əzgirip ketidü; u xu yərlərdin etüp, gunahkar bolidü». □ **1:12 «Sən uni jazayingni bəja kəltürük üçün bekitkənsən»** — yaki «uni jazayingqıa uqraxka bekitkənsən».

Huddi əzliri üstidə həq yetəkligüqisi yok əmiligüqi haywanlaroqa ohxax kılısən; □

**15** Xu kaldiy kixi ularning həmmisini qanggikioqa ilinduridu,

Ularnı əz tori bilən tutuwalidu,

Ularnı yiçma torioqa yiçidu;

Xuning bilən huxal bolup xadlinidu; □

**16** Wə torioqa қurbanlıq sunidu,

Yiçma torioqa isrik salidu,

Qünki xular arkılıq uning nesiwisi mol,

Nemətliri ləzzətlik boldi.

**17** Əmdi u xu təriķidə torini tohtawsız boxitwərsə,

Xu təriķidə əllərni həq rəhİM kilmay kiriwərsə bolamdu?

## 2

### *Habakkukning қararı*

**1** «Əmdi mən əz kəzitimdə turiwerimən,  
Əzümni munar üstidə dəs tikləymən,  
Uning manga nemə dəydiqanlığını,

---

□ **1:14** «**Sən adəmlərni huddi dengizdiki beliklardək, huddi əzliri üstidə həq yetəkligüqisi yok əmiligüqi haywanlaroqa ohxax kılısən**» — əslidə Huda insanni yaratkanda, insan toqrluluq «ular dengizdiki beliklər... əmələgüqi haywanları... baxkursun» degəndidi. Hazır Huda zalimlarning insanları beliklarning orniqa qüxürüxicə yol koyuwatidu. Bu nemə üçün? □ **1:15** «**Xu kaldiy kixi ularning həmmisini qanggikioqa ilinduridu**» — Asuriyə padixahlırinin əsirlərni kalpukliridin ilmək (yəki qanggak) etküzüp, yetiləp mangidioqan rəhimsiz aditi bar idi; keyinkı imperiyə (Babil)ning padixahları bəlkim ohxax adəttə bolğan bolsa kerək.

Xuningdək əzüm bu dad-pəryadim toopluluk  
kəndak tegixlik jawab tepixim kerəklikini bilixni  
kütüp turimən». □ ■

**2** Həm Pərwərdigar jawabən manga mundak  
dedi: —

«Okuoqanlar yığırsun üçün,  
Bu kərungən alamətni yeziwal;  
Uni tahtaylor üstigə enik oyup qık; □ ■

**3** Qunki bu kərungən alamət kəlgüsidi ki beki-  
tilgən bir wakıt üçün,  
U adəmlərgə ahirətni təlpündüridu,

□ **2:1** «... **kəndak tegixlik jawab tepixim kerəklikini bilixni...**» — ibraniy tilida «kəndak tegixlik jawab kəruxni...». «**Uning manga nemə dəydiqanlığını, xuningdək əzüm bu dad-pəryadim toopluluk kəndak tegixlik jawab tepixim kerəklikini bilixni kütüp turimən**» — baxqa birhil tərjimisi: «Uning manga nemini eytidioqanlığını, həmdə əzümning Uning manga beridioqan tənbihkə nemə jawab berixim kerəklikini bilixni kütimən». Həq bolmioqanda, u Hudanıng tənbihini kütidü. Həbakkuk pəyoqəmbər kənglidə: «Mening əslidiki dad-pəryadimda bəlkim hatalıq yeri boluxi mümkün» dəydu, bar bolsa u hatalıklarını etirap kılıxka təyyar turidu. Xunga bizningqə «jawab» bolsa (1) dad-pəryadidiki (bar bolsa) hatalıqlıqə bołożan jawabkarlığını, (2) keyin uning əz okurmanınligə yaki əzigə əgəxkən adəmlərgə berixkə tegixlik jawabning kəndak ikənlikini əz iqigə alidu. U bularnı qüxinix üçün kütüwatidu. Həbakkuk pəyoqəmbərning Hudaşa bołożan «jawabi» 3-babta tepilidu. ■ **2:1** Yəx. 21:8 □ **2:2** «**Okuoqanlar yığırsun üçün, bu kərungən alamətni yeziwal...**» — ikki mənisi boluxi mümkün: — (1) okuoqan kixi keyin bu həwərnı baxkilaroşa yığırıp yətküzsün; (2) okuoqan kixi hərtürlük kiyinqılık astidimu Mening yolumda yığırsun (məsilən, «Zəb.» 119:32, «Yəx.» 40:30-31, «Gal.» 5:7ni kərung). Biz ikkinqi mənigə mayilmiz. ■ **2:2** Yəx. 30:8

U yalqan gəp kilmaydu;  
 Uzunöliqə kəlməy ķalsimu, uni kütkin;  
 Qünki u jəzmən yetip kelidu, həq keqikməydu. □  
**4 Kara, təkəbburlixip kətküqini!**  
 Uning kəlbi eż iqidə tüz əməs;  
 Birak һəkkəniy adəm eż etikad-sadıqlıki bilən  
 həyat yaxaydu. □ ■  
**5 Bərhək, xarab uningoşa satğunluk kılıdu, —**  
 — U təkəbbur adəm, əydə tinim tapmaydu,  
 Həwisiyi təhtisaradək yoqan kılıdu;  
 U əlümdek һeqqaqan қanmaydu;  
 Əzigə barlıq əllərni yioqidi,  
 Həmmə həlkni əzigə қaritiwalidu. □  
**6 Bularning həmmisi keyin u toqrluluk təmsilni**  
 səzləp,

□ **2:3 «bu kərüngən alamət kəlgüsidi ki bekitilgən bir wakıt üqün...»** — «bekeitilgən» — demək, һeqkim (hətta dua arkılığmu) uni əzgərtəlməydu. **«U adəmlərgə ahirətni təlpündüridu»** — sezmusəz tərjimi: «U ahirətkə қarap həsirap nəpəs alidu» (pikrimizqə bu ibarə qongkur təxnalıqni bildüridu). □ **2:4 «Kara, təkəbburlixip kətküqini! Uning kəlbi eż iqidə tüz əməs»** — hərkəndək təkəbbur adəm durus, tüz bolalmaydu. **«Birak һəkkəniy adəm etikad-sadıqlıki bilən həyat yaxaydu»** — bu söz Hudaning jawabining əng һəlkilik jümlisi. «Qoxumqə söz»imizni kərüng. ■ **2:4**  
 Rim. 1:17; Gal. 3:11; Ibr. 10:38 □ **2:5 «Bərhək, xarab uningoşa satğunluk kılıdu»** — Babilliklər ahir berip məyhorluqtın Pars imperiyəsi təripidin nabut boldı. Təwrat, «Daniyal pəyoğember» 5-bab wə «qoxumqə söz»imizni kərüng.  
**«...həwisiyi təhtisaradək yoqan kılıdu»** — «təhtisara» elgənlərning rohları baridiqan jay. Babilliklər hər yili tajawuzqılık pilanını tüzəytti. Ahir berip bu tajawuzqılık əzinin mudapiisini ajizlaxturup, Pars imperiyəsi ularnı nabut kıldı.  
**«U əlümdek һeqqaqan қanmaydu»** — «əlüm» hərdaim insanlarning jenini alidu, hərgiz «boldı» deməydu.

Kinayilik bir tepixmağrı tiloqa alidu: —  
 «Өзining əməsnı mening dəp қoxuwalıqıqıqa  
 way!

(Bundak ixlar қақаноғıqə bolidu?!)

Gərugi қoyongan nərsilər bilən əzini  
 qingdioluqıqıqa way!»□

<sup>7</sup> Səndin jazanə-kərz aloquqilar bırakla  
 қozojalmamdu?

Seni titrətküqilər bırakla oyqanmamdu?

Andin sən ularqa olja bolmamsən?□

<sup>8</sup> Sən nuroqun əllərni bulang-talang kılqanlıking  
 tüpəylidin,

Həm kixilərning қanlıri, zemin, xəhər həm un  
 ingda turuwatkan həmməyləngə kılqan zulum-  
 zorawanlıking tüpəylidin,

Saklinip қalqan əllər seni bulang-talang kılıdu;□

<sup>9</sup> Əhalət qanggilidin kutulux üçün,

Uwamni yukarıqıqa salay dəp,

□ **2:6 «gərugi қoyongan nərsilər bilən əzini qingdioluqıqıqa  
 way!»** — «gərugi қoyongan nərsilər» degən ibarə ikki bislik  
 bolup, baxka bir mənisi «bir dəwə topa» — demək, ular  
 muxu haram nərsilər bilən əzlirini buloqıqanidi.

Babil imperiyəsi ayaq astı kılqan əllər Həbakkukning Babil toqrisidiki  
 bexarətlirini bilip yatkəndin keyin, ular bu ayəttiki kinayilik  
 sezlərni degən boluxi mumkin. Sezlər «mərsiyə» (matəm tutux  
 munajiti) xəklidə eytilidu. □ **2:7 «Səndin jazanə-kərz  
 aloquqilar bırakla қozojalmamdu?»** — «səndin jazanə-kərz  
 aloquqilar» degən söz ikki bislik bolup, yənə bir mənisi: «(yil-  
 landək) seni qakkuqilar».

□ **2:8 «... kixilərning қanlıri,  
 zemin, xəhər həm uningda turuwatkan həmməyləngə  
 kılqan zulum-zorawanlıking tüpəylidin,...»** — «.. zemin,  
 xəhər... » — bu isimlər birlik xəkildə (keplük xəkildə əməs)  
 ipadıləngini həm u zemin, xəhərning nami eytilmiqanlıqidin  
 kariqanda, u ibarə Israel zemini (Pələstin) həm Yerusalemni  
 kərsətsə kerək.

Nəpsi yoqinap əz jəmətingə haram mənpəət  
yioqquqioqa way!

**10** Nuroqun həlkərni wəyran қılıp,  
Əz jəmətinggə ahənət kəltürdüng,  
Əz jeningoqa қarxi gunah sadir қilding.

**11** Qünki tamdin tax nida қılıdu,  
Yaqlaqlardin lim jawab beridu: —

**12** Yurtnı қan bilən,  
Xəhərni қəbihlik bilən қuroqquqioqa way!»

**13** Mana, həlkələrning jan tikip tapkan  
mehnitining pəkət otka yekiloqu қilinoqanlıkı,  
Əl-yurtlarning əzlirini bihudə halsiratkanlıkı,  
Samawi қoxunlarning Sərdari bolən  
Pərwərdigardin əməsmu?

**14** Qünki huddi sular dengizni қaplıqandək,  
Pütün yər yüzü Pərwərdigarni bilip-tonux bilən  
kaplinidu. □ ■

**15** Əz yekiningoqa hərakəni iqqüzgüqigə —  
— Uning uyat yerigə қarixing üqün,  
Tulumungdin կuyup, uni məst қiloquqi sanga

□ **2:14** «Qünki huddi sular dengizni қaplıqandək, pütün  
yər yüzü Pərwərdigarni bilip-tonux bilən kaplinidu» —  
bu bayanning əzi Həbakkukning dad-pəryadioqa bolən qong  
bir jawabtur. Jahandiki adalətsizliklər xunqə kəp bolojinini  
bilən, həq bolmioqanda ahir berip ularning hərbiri yoktilidu.  
Baxka pəyoqəmbərlərning bexarətliri boyiqə, Babil xəhəri  
toqruluk ixinimizki, u ahiri zamanda կayta կurulidu. Əmdi  
«Pərwərdigarning küni»də, bu ayəttə deyilgəndək «Pütün yər  
yər Pərwərdigarni bilip-tonux bilən kaplinidu» wə xunglaxka  
Babil կayta kərünməskə yoktilidu. «Koxumqə səz»imiznimu  
kərüng. ■ **2:14** Qel. 14:21

way! □

**16 Xan-xərəpning ornida xərməndiqilikkə tolisən;**

Əzüngmu iq,

Hətniliking ayan bolsun!

Pərwərdigarning ong қolidiki kədəh sən tərəpkə burulidu,

Xan-xəripingning üstini rəswayipəslik basidu. □

**17 Liwanoqa қiloqan zulum-zorawanlık,**

Xundakla həywanlarnı қorkitip ularoqa yətküzgən wəyranqılıkmu,

Kixilərning կanlıri, zemin, xəhər həm uningda turuwatkan həmməyləngə қiloqan zulum-zorawanlık tüpəylidin,

□ **2:15 «Əz yekiningoqa һarəkni iqliküzgüçigə — uning uyat yerigə қarixing üçün, tulumungdin կuyup, uni məst қiloquqi sanga way!»** — һarəkkəxlər hərdaim baxķılarnı һarəkkəxlərgə aylandurmakçı bolidu. Biraq Babilning «baxķılaroqa һarək iqliküzük» məksiti ularoqa ezitkuluk kılıp, əzигə ohxax bəqqiwazlıq gunahıqə kirgüzüp, andin ularnı asanla kontrol kilixtin ibarət. □ **2:16 «Əzüngmu iq, hətniliking ayan bolsun!»** — «hətniliking ayan bolsun!» degən ibarə adəmning qattık hijalitini kərsətkinidin baxķa, «Sən Hudanıng əhdisişigə wə sezigə yat adəmsən» degən məninimü puritip beridu. Baxķa birhil tərjimişi: «Əzüngmu (һarək) iq, pulanglap yıkıl!».

Bular sening mijikinqni qikiridu.□

**18** Oyma məbudning nemə paydisi,  
 Uni uning yasioluqisi oyup qikqan tursa?  
 Kuyma məbudningmu wə uningoşa təwə sahta  
 təlim bərgüqining nemə paydisi —  
 — Qünki uni yasioluqi əz yasiolinqa tayinidu,  
 Demək, zuwansiz «yok bolqan nərsilər»ni  
 yasaydu?  
**19** Yaqlaqka «Oyqlan!» degən adəmgə,  
 Zuwansiz taxka «Turə!» degəngə way!  
 U wəz eytamdu?  
 Mana, u altun-kümüx bilən həlləndi,

---

□ **2:17 «Liwanqa kiloqan zulum-zorawanlıq, xundakla haywanlarnı korkitip ularoşa yatküzgən wəyranqılıkemu,...»** — «Liwan» rayoni güzəl ormanları həm kepligən hərhil yawayı hayvanları bilən dangkı qikqan. Babil imperiyəsi miladiyədin ilgiriki 605-yilidiki (Suriyədə yüz bərgən) «Karxemix jengi»dən keyin, (1) Liwandikilərgə wə ətrapidikilərgimu eçir zulum yatküzgən. (2) uningdin baxqa ular kılmaqçı bolqan jənglərni dawam kılıxi üçün həmdə əz xəhərlirini կurux üçün Liwandin kəp dəl-dərəhlərni kesip epkətti. (3) ular yənə kəngül eçix üçünla kəp yawayı haywanları rəhimsiz usullar bilən owlidi. Məzkur ayəttiki bu sez bu üq ixni kezdə tutidu. 2- wə 3-ixtin roxənki, insaniyətning təbiyy mühitni obdan asraxlaşqa Huda aldida jawabkarlığı bar. **«Kixilərning қanlıri, zemin, xəhər həm uningda turuwatkan həmməyləngə kiloqan zulum-zorawanlıq tüpəylidin,...»** — «...zemin, xəhər,... turuwatkanlar» — 8-ayəttiki ibarigə ohxax, Israil zemini (Qanaan)ni həm Yerusalemni kərsitudu.

Uning iqidə həq nəpəs yoktur. □

**20** Birak Pərwərdigar Θz mukəddəs ibadəthanisididur!

Pütkül yər yüzü Uning aldida süküt kilsun!. □

### 3

#### *Habakkukning duasi*

**1** Həbakkuk pəyələmbərning duasi,

«Xiggaon» ahangida: —□

**2** «Pərwərdigar, mən həwiringni anglidim,  
əyminip körktüm.

I Pərwərdigar, yillar arisida ixingni kaytidin  
janlanduroqaysən,

Yillar arisida ixingni tonutkaysən;

- 
- **2:19** «**uning iqidə həq nəpəs yoktur**» — yaki «uning iqidə həq roh yoktur». «Yaqlaqka «Oyqan!» degən adəmğə, zuwansız taxka «Turə!» degəngə way! ... **Uning iqidə həq nəpəs yoktur**» — bu ikki ayət (18-, 19-) Babilliklarning rəzillikining butpərəslik bilən baqılık ikənlikini kərsitudu. 1:7də kərsitilgəndək, eż «hudaliri»ni ezi yasılqandin keyin, ular tirik Hudadin həq körkməy, əzigə қolaylıq «əhlak-pəzilət» mizanlırını halıqanqə bekitidu. □ **2:20** «**Birak Pərwərdigar Θz mukəddəs ibadəthanisididur!**» — muxu yerdə pəyələmbər bəlkim Hudanıng asmandığı mukəddəs ibadəthanisini kərsitudu («Zəb.» 7:5, 11:4nimü kərung). □ **3:1** ««**Xiggaon» ahangida:** —» — «Xiggaon» bəlkim «dolkunluk», «otluk», «axıkkılık bilən» degən mənidə bolup, bu söz küyning eytilidioqan ahangını bildüridu.

Dərələzəptə bolqiningda rəhimdillikni esinggə kəltürgəysən! □

**3 Təngri Temandin,**

Pak-Mukəddəs Boloduqi Paran teqidin kəldi;  
Selah!

Uning xan-xəripi asmanlarnı qaplidi,

Yer yüzü uning mədhəyiliri bilən toldi; □

**4 Uning parkıraqlığı tang nuridək boldi,**

Kolidin qakmaq qakqandək ikki nur qıktı;

Xu yerdə uning küq-kudriti yoxurunup turidu. □

**5 Uning aldidin waba,**

□ **3:2 «Pərwərdigar, mən həwiringni anglidim,...»** — yaki «Pərwərdigar, mən Səndin həwərnı anglidim,...». «...yillar arisida ixingni tonutkaysən, dərələzəptə bolqiningda rəhimdillikni esinggə kəltürgəysən!» — «yillar arisida» tooqruluk; — Həbakkuk Huda ahirkı zamanda Əz uluəlukını kersitip Israelni gunahtın kütkuzidu, dəp bildi. Bırak hazır «ahirkı zaman» əməs; əmdi hazır, «yillar arisida»mu Huda Əz küq-kudritini kərsətkəy! □ **3:3 «Təngri Temandin, Pak-Mukəddəs Boloduqi Paran teqidin kəldi»** — «Teman» wə «Paran» Qanaan (Pələstin) zeminining xərkəy jənubida, hazırkı «Iordaniyə» zeminiqa jaylaxşan ikki rayon. Bu yerdə (yəni Sinay teqida) Musa pəyoğəmbər «mukəddəs ənanun»ni köbul ķildi, andin Israillar Hudanıng yetəkçiliyi bilən Pələstingə ķarap yol aldı. Bu səzlərgə həm baxka pəyoğəmbərlərinin yazmılırioqa ķarioqanda, Kütkuzoduqi Məsih Əysa yer yüzigə ķayıtip kəlgəndimu awwal xu yergə qüxüp, andin Israelni kütkuzux üçün Qanaanoqa (Pəlastinge) ķarap kelidu. **«Selah!»** — «Selah» degən söz bəlkim küy qalqan waktida muzikidiki bir «pauza»ni kersitixi mumkin; xuning bilən uning: — «tohta, oylan!» degən iması boluxi mumkin. □ **3:4 «Uning parkıraqlığı tang nuridək boldi»** — yaki «Uning parkıraqlığı qakmaqtək boldi».

**3:3 «Təngri Temandin, Pak-Mukəddəs Boloduqi Paran teqidin kəldi»** — «Teman» wə «Paran» Qanaan (Pələstin) zeminining xərkəy jənubida, hazırkı «Iordaniyə» zeminiqa jaylaxşan ikki rayon. Bu yerdə (yəni Sinay teqida) Musa pəyoğəmbər «mukəddəs ənanun»ni köbul ķildi, andin Israillar Hudanıng yetəkçiliyi bilən Pələstingə ķarap yol aldı. Bu səzlərgə həm baxka pəyoğəmbərlərinin yazmılırioqa ķarioqanda, Kütkuzoduqi Məsih Əysa yer yüzigə ķayıtip kəlgəndimu awwal xu yergə qüxüp, andin Israelni kütkuzux üçün Qanaanoqa (Pəlastinge) ķarap kelidu. **«Selah!»** — «Selah» degən söz bəlkim küy qalqan waktida muzikidiki bir «pauza»ni kersitixi mumkin; xuning bilən uning: — «tohta, oylan!» degən iması boluxi mumkin. □ **3:4 «Uning parkıraqlığı tang nuridək boldi»** — yaki «Uning parkıraqlığı qakmaqtək boldi».

Putliridin qooqdək yalkun qıkmakta idi; □

**6** U turup yər yüzini məlqərlidi;

U կariwidi, əllərnı dəkkə-dükkigə saldı;

«mənggü taqlar» parə-parə kılindi,

«əbədiy dəng-egizliklər» egildürüldi,

Uning yolliri bolsa əbədiydur. □

**7** Mən Kuxan kəbilisining qedirlirining parakəndiqiliktə bolqanlığını,

Midiyan zeminidiki pərdilərni titrək başkanlığını kərdum. □

**8** Pərwərdigar dəryalaroqa aqqıklandıdimikin?

Sening oqəziping dəryalaroqa қaritildimikin?

Kəhring dengizə qaritildimikin?

Atliringə, nijat-kutkuzuxni epkelidioqan jəng

□ **3:5 «Uning ... putliridin qooqdək yalkun qıkmakta idi»**

— yaki, «Uning ... putliridin pizoqırın kizitma qıkmakta idi».

□ **3:6 «U turup yər yüzini məlqərlidi»** — yaki «U yər yüzini silkip կoydi». ««əbədiy dəng-egizliklər» egildürüldi» —

yaki ««əbədiy dəng-egizliklər» օqlutildi». ««Mənggü taqlar»

parə-parə kılindi», «əbədiy dəng-egizliklər» egildürüldi, un-

ing yolliri bolsa əbədiydur» — taqlar həm dənglər «əbədiy»

turoqandək bolsimu, pəkət tirik Huda Əzi «əbədiydur». Baxqa

ikki hil tərjimisi: (1) «Uning qıqxılırı əbədtin buyan bolqan» (2)

«U kədimki (əbədiy) yollarda mangidu». □ **3:7 «Mən Kuxan**

**kəbilisining qedirliri...**, **Midiyan zeminidiki pərdilər...**»

— «Kuxan» wə «Midiyan» degən ikki əl 3-ayəttiki «Teman»

wə «Paran» degən rayonlarda idi. Ular Israilning Қанаanni

(Pələstinni) ixqal kılıxiqə birinqi қarxi qıkkən əllərdin idi

(«Batur həkimlər» 3- həm 7-bablarnı kərüng).

ħarwiliringoqa minip kəlgənoqusən! □

**9** Sening okyaying ayan қılindi,  
Səzüng boyıqə, *İsrail* kəbililirigə iqlikən  
kəsəmliring üçün ayan қılindi!

Selah!

Sən yər yüzini dərya-kəlkünlər bilən  
ayriwətting. □

**10** Taqlar Seni körüp, azablinip toloqinip kətti;  
Dolkunlap akkan sular kəlkündək etüp kətti;  
Qongkur dengiz awazini қoyuwetip,  
Kollirini yukırıoqa ərlətti.

**11** Etiloqan okliringning parkıraq nurini körüp,  
Palildioqan nəyzəngning yoruklukını körüp,  
Kuyax həm ay eż turaloqusida jim turdi.

**12** Sən aqqikinqda yər yüzidin etüp yürüx  
kılding;

Əllərni oqəzipingdə ziraətni sokkandək soktung;

**13** Θz həlkinqning nijat-ķutkuzuluxi üçün,  
Sən Θz Məsihinq bilən billə nijat-ķutkuzux üçün  
qıktıng;

---

□ **3:8 «Pərvərdigar dəryalaroqa aqqıqländimikin? Sening oqəziping dəryalaroqa қaritildimikin? Kəhring dengizə qaritildimikin? Atliringoqa, nijat-ķutkuzuxni epkelidioqan jəng ħarwiliringoqa minip kəlgənoqusən!»** — Babil wə Mesopotamiyidiki butpərəslik əpsanılıri boyıqə, dengiz wə dəryalar ularning küqlük butliri yaki jin-xəytanlıri turidiqan «kororan»lırı idi. Bu ayət boyıqə Hudanıñ Əzining küq-ķudriti həmmə but wə jin-xəytanlardın zor üstün kərsitilidu. □

**3:9 «Sening okyaying... səzüng boyıqə, *İsrail* kəbililirigə iqlikən kəsəmliring üçün ayan қılindi!»** — baxka ikki hil tərjimi: — «Sening okyaying... Sening səzünggə tayanıqan kəbililərgə iqlikən kəsəmliring boyıqə ayan қılindi!», yaki: «Sən okyayingni ayan kılding, nuroqun oklarning elip ketilixini buyrudung».

Ulini boynioğıqə eqip taxlap,  
Rəzilning jəmətining bexini urup-yanjip, un-  
ingdin ayriwətting;  
Selah!□

**14** Sən uning nəyziliri bilən sərdarlirining  
bexioqla sanjidinq;  
Ular dəhəxətlik kara կuyundək meni  
tarkitiwetixkə qıktı,  
Ularning huxallılıki ajiz məminlərni yoxurun  
jayda yalmap yutuxtin ibarəttur!□

**15** Sən atliring bilən dengizdin,  
Yəni dəwə-dəwə կilinoqlan uluoq sulardın ətüp

- 
- **3:13 «Sən Əz Məsihing bilən billə niyat-ķutķuzux üçün qıktıng»** — «Məsihing» yaki «Məsih kılqining» — Hudanıng yolyoruķı boyiqə, Israiloqa yengi bir padixaħ bekitix üçün uning bexioqla zəytin meyi sürülük kerək idi. Muxu murasim «məsih կilinix» dəp wə xu qaqdın baxlap muxu padixaħ «Hudanıng məsih kılqını» dəp atıllati. Huda Dawut padixaħning bir əwladını «məsih կlimən», bu «Kutķuzoluqi-Məsih» Israilni həm barlıq dunyani gunahlıridin kutķuzidu, dəp wədə կilqan. Bizningqə muxu ayəttə bu «Kutķuzoluqi-Məsih» kərsitiliđu. **«Sən Əz Məsihing bilən billə niyat-ķutķuzux üçün qıktıng»** — baxka birhil tərjimi: «Sən Əz Məsihingni kutķuzux üçün qıktıng». **«... Ulini boynioğıqə eqip taxlap, ...»** — yaki «uni (xu jəmətni) ulidin eğzisiqə eqip taxlap,...». Bəzi alımlar: «Rəzilning bexi» degən söz ahiri zamandiki Hudaqa կarxi qıkkən, Xəytanning wəkili bolоqan «dejjal»ni kərsitidü, dəp կaraydu. Biz қoxulımız.
- **3:14 «Sən uning nəyziliri bilən sərdarlirining bexioqla sanjidinq»** — «uning» — «rəzilning jəmətining bexining...» (13-ayət); bəlkim dəjjalni kərsitixi mumkin. **«Ular dəhəxətlik kara կuyundək meni tarkitiwetixkə qıktı»** — «meni» — Israil səzləydi. Muxu ayəttiki sözlər ahirkı zamandiki Israil həlkining eytənərləri bolsa kerək.

mangding!□

**16** Mən bularni anglidim, iqı-baoqrimni titrək basti;

Awazni anglap kalpuklirim dir-dir қildi,  
Ustihanlim qırıp kətkəndək boldi,

Putlirimni titrək basti;

Qünki mən külpətlik künidə,

Yəni əz həlkimgə tajawuz қılouqi besip kirgən künidimu,

Səwr-hatırjəmliktə turuxum kerək.□

**17** Qünki ənjür dərihi qeqəklimisimu,

Üzüm tallırıda mewə bolmisimu,

Zəytun dərihigə қılqan əjir yokka qikqan bolsimu,

Etizlar həq həsul bərmigən bolsimu,

Kotandin қoy padisi üzülgən bolsimu,

Eçilda kala padisi yok bolsimu,

**18** Mən haman Pərwərdigardin xadlinimən,

Manga nijatimni bərgüqi Hudayimdin xadlıqka qəmüləmən,□

**19** Pərwərdigar, Rəb, mening küq-kudritimdur;

U mening putlirimni keyikningkidək ķilidu;

Meni yukarı jaylirimda mangouzidu!

□ **3:15 «Sən atliring bilən dengizdin, yəni dəwə-dəwə ķilinoqan uluoq sulardın etüp mangding!»** — Musa pəyəqəmbər Israilni Misirdin qıkırıp yetəkligəndə, ular Kızıl Dengizdin etkən. Dengizdiki sular ularoqa yol ekip ikki təripidə «dəwə-dəwə» turoqanidi. Kəlgüsü zamandiki wəkə bəlkim buningə oqxap ketidu. □ **3:16 «Awazni anglap kalpuklirim dir-dir қildi»** — Həbakkuk «Hudanıng awazı» dəp oquq eytməydu — uningə ola nisbətən angliqəndək pəkət birlə awaz bar, halas. □ **3:18 «Manga nijatimni bərgüqi Hudayim...»** — yəki «nijatim bolouqi Hudayim...».

(Bu kūy nəqmīqilərning bexioqa tapxurulup,  
tarlik sazlar bilən okulsun).

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5